

N. A. MUSTAFAYEVA

Heydər Əliyev adına AAHM

HİDROSFERİN ÇIRKLƏNMƏSİ VƏ ONUN MÜHAFİZƏSİ

Biosferin çirkənmə səbəbləri, onun tərədiyi fəsadlar və bu çirkənmələrin təsirinin azaldırma yolları haqqında məlumat verilir.

Biosferdə bütün canlı varlığın hayatında su çox əhəmiyyətli rol oynayır. Belə ki, insan organizminin 70% -ni, bitkilərin kütləsinin 90% -ni su təşkil edir. Yer kürəsinin su ilə dolmuş hissəsi hidrosfer adlanır və o, Yer səthinin 70,8%-ni təşkil edir ($361\ 000\ 000\ km^2$). Bunun təqribən 94%-ni okeanlar, dənizlər və göllər təşkil edir ki, bu suların duzluğunu $35,9/l$ ətrafındadır, $3,5\%$ -ni isə buz və qar örtüyü təşkil edir. Yer kürəsində olan su ehtiyatlarının təqribən $2,5\%$ -i şirin sudan ibarətdir. Bir insan bütün təlabatları üçün orta hesabla hər il $650\ m^3$ su istifadə edir (gündə $1780\ litr$).

Su bioloji proseslərdə və atmosfer havasının tənzimlənməsində mühüm rol oynayır. Su buxarı atmosferdə günsər radasiyası (şüalanma) üçün güclü filtirdir. Təbii proseslərdə suyun gec qızması və soyuması Yer kürəsinin temperatur tənzimləyicisi rolunu oynayır. Təqribən $+4^\circ C$ temperaturda suyun sixlığı $1000\ kg/m^3$ -dur, su qızdırıqda və soyuduqda onun həcmi dəyişidiyindən sixlığı da fərqli olur. Suyun bu xassəsi su hövzələrində yaşayan canlıların qış fəslində donaraq kütłəvi qırılmasının qarşısını alır.

Təbiətdə su daima dövri hərəkət edir, yəni su hövzələrinin səthindən buxarlanaraq atmosfer qazı ilə qarışır və sonra yağıntı şəklində yer səthinə düşür. Dünya okeanlarının səthindən hər il təqribən $453\ 000$ kub metr su buxarlanır. Dövri proses nəticəsində su daima təmizlənilədir, yəni su bərpaolunan təbii sərvətdir, lakin su hövzələrinin həddindən artıq çirkənməsi canlıların həyatı üçün böyük təhlükə yaradır. Su hövzələrinin çirkənməsi quru ərazilərin (litosferin) istismarı və atmosferin müxtəlif çirkəndirici maddələrlə (avtomobilərdən atılan dəm qazı, müxtəlif zavodların tüstüsü, kimyəvi maddələr və organizmlər, tullantıların aşınması) nəticəsində atmosferə ayrılan zəhərli qazlar və s.) çirkənməsi ilə bağlıdır. Atmosferin çirkənməsi səbəbindən yanğın yağışları çirkənmiş olur, yəni "turş yağışlar" yağır. "Turş yağışlar" hidrosferi çirkəndirən amillərdəndir.

Elmi-tədqiqatlar nəticəsində məlum olmuşdur ki, təbiətdə ən təmiz su hesab olunan yağış suyunun tərkibində xeyli miqdarda turşu vardır. Bunun əsas səbəbi kükürd və azot oksidləridir. Azot oksidləri avtomobil naqışiyatında istifadə olunan yanacağın yanma məhsuludur. Atmosferə atılan kükürd 2-oksid və azot oksidləri bir neçə gün ərzində minlərlə kilometr məsafəyə yayılma bilir. Ammoniyak (NH_3) da daxil olmaqla bu birləşmələr oksidləşir və müxtəlif turşular (H_2SO_4 və NHO_3) yaranır. Bu turşular və onların tərəmə turşuları Yer səthinə çökərək torpağın və səth sularının kimyəvi tərkibini dəyişir. Nəticədə, meşələrin quruması, torpağın məhsuldarlığının kəskin azalması, su hövzələrində balıqların və digər canlıların məhv olması hadisələri baş verir. "Turş yağışlar" su hövzələrində turşuluğun artmasına və ekosistemin məhv olmasına səbəb olur.

Son 2018 il ərzində su hövzələrinin tərkibi olduqca çox çirkəndiyindən, biosferdə canlıların həyatı üçün böyük əhəmiyyəti olan su daha çox təhlükəli olmağa başlamışdır.

XX əsrin elmi-texniki inkişafı hidrosferin çox aktiv çirkənməsinə səbəb olmuşdur və bu çirkənmənin tempi illər keçidkə dəha sürətlə artur. Bütün çirkəndirici maddələri üç əsas qrupa bölgülər: kimyəvi, bioloji və fiziki.

Kimyəvi çirkəndiricilər (neft və neft məhsulları, ağır metallar, müxtəlif sintetik maddələr, dioksinlər, yuyucu kimyavi vəsiti və s.) hidrosferi böyük sürətlə çirkəndirir. Belə çirkənmə su hövzələrinin öz-özünü təmizləməsini qeyri-mümkün edir.

Bioloji çirkəndiricilər müxtəlif mikroorganizmlər, xəstəlik törədən bakteriyalar, viruslar, gəbələklər və s. addır. Bioloji çirkəndiricilər müvəqqəti xarakter daşıyır.

Fiziki çirkəndiricilərə istilik (çirkənmiş qaynar suyun çaylara axıdılması) və radioaktiv maddələr aiddir. Suyun tərkibində radioaktiv maddələrin hətta çox kiçik miqdarda olması da böyük təhlükəyə səbəb olur. Radioaktiv elementlərin hidrosferdə yayılma səbəbləri toksiki maddələrin yerin dərinliklərində basdırılması nticəsində yeralı (qrunt) sulara daxil olması və AES-lərin radioaktiv tullantılarının çaylara axıdılması nticəsində bu maddələrin çaylar vasitəsilə iri su hövzələrinə daxil olmasıdır. Məsələn, Araz çayının qollu olan Oxçuçay və Razdan çaylarının Ermənistan ərazisindən axlığı məlumdur, lakin bu çayları ermənilər məqsədli şəkildə kənd təsərrüfatı tullantılarını, məşət çirkəb sularını və s. axıdır. Bununla yanaşı, Oxçuçaya "Metsamor" AES-nin radioaktiv izotoplardır çirkəndirilmiş suyun (ağır suyu) axıdılması səbəbindən bu çayda canlı olmuşdur, o, "ölü çay" hesab olunur.

Su elektrik stansiyaları və metallurgiya zavodlarında istifadə olunmuş qaynar-çirkli suyun su hövzələrinə tökülməsi temperaturu $+10^{\circ}\text{C}$ – dən $+30^{\circ}\text{C}$ – dək artırı bilər. Bu proses suda olan oksigenin miqdarını azaldaraq, canlıları üçün böyük təhlükə yaradır.

Hidrosferi çirkəndirən mənbələr aşağıdakılardır:

- sənaye müəssisələri tullantıları;
- kənd təsərrüfatı tullantıları;
- məşət çirkəb suları;
- neft məhsullarının daşınması zamanı qəzaların baş vermesi;
- avtomobil naqliyyatı tullantıları;
- turizm və məşət tullantıları.

Bundan başqa, insanların kənd təsərrüfatı fəaliyyəti nticəsində su hövzələrindəki suyun miqdarı get-gedo azalır, yəni su hövzələri dayazlaşır, bulaqlar, kiçik çaylar, su quyuları, kəhriz suları quruyur. Yeraltı (qrunt) sularının səviyyəsinin enməsi məhsuldarlıq və bioloji varlıqla çox pis təsir göstərir. Məsələn, Özbəkistan Respublikası ərazisində olan Aral gölüne tökülen çayların suyu insanlar tərəfindən əkin sahələrinə çox işlədilməsi, gölün qurumasına səbəb olmuşdur. Aral gölünün quruması isə Xorazim vilayatında iqlim şəraitinin dəyişməsinə və insanlar arasında müxtəlif xəstəliklərin artmasına səbəb olmuşdur.

Cirkəndirici maddələrin olduqca çox olması səbəbindən suyun özünüəmizləmə prosesi baş vermir. Buna görə də, hidrosferin mühafizə olunması məqsədi ilə Yer kürəsinin səth sularının ekomühafizəsi işlərinə diqqət artırılır, yəni qurunun səth sularını cirkəndirən ən əsas mənbə olan məşət çirkəb sularına aşağıdakı təmizlənmə üsulları tətbiq edilir:

- fiziki- kimyavi təmizləmə;
- bioloji təmizləmə;
- mexaniki təmizləmə.

Mexaniki təmizləmə üsulunun əsasını dörd proses təşkil edir:

- tor süzgəcində keçirmə;
- çökəkdürmə və ya qum süzgəcindən keçirmə;
- zərərsizləşdirici təmizləmə prosesi (mikrosüzgəc);
- ultrasützgəcindən keçirmə.

Son illərdə çirkəb suların təmizlənməsi üçün aktiv və effektiv təmizlənmə üsulu hazırlanır.

Yer kurasının canlı təbəqəsində, yəni Biosferdə insan əsas faktor sayılısa da, biosfer insansız mövcud ola bilər, amma insan biosfersiz mövcud ola bilməz. Biosferin mövcud olmasında əsas faktor olan təmiz (saf) su əsas rol oynayır. Biz insanlar su hövzələrinin bu qədər cirkəndirdiyimiz üçün gələcək nəsil bizi heç vaxt bağışlamayacaq. Ekoloji nöqtəyi-nəzərdən hər bir insan dərk eləməlidir ki, su hövzələrini cirkəndirməklə suda yaşayan canlıların məhv olmasına və içməli sudan qeyri-səmərəli istifadə etməklə su ehtiyatlarının qurumasına səbəb olar.